

Əsərlərini yuxuda görən yazıçı...

Bir çoxlarını onun nə üçün Azərbaycan dilində yazmaması düşündürür. Oxularla keçirilən görüşlərin birində deyib: "Həmişə partiyada çalışdığını üçün rus dilində öyrənib yazmışam. Ancaq etiraf edim ki, Azərbaycanda hərada çıxış edirəməsə, yalnız Azərbaycan dilində danışram. Böyük türk yazıçısı Çingiz Aytmatov qırğız dilində bir söz də bilmirdi, Oljas Süleymanov qazax dilini bilmirdi. Bununla belə onlar öz xalqlarının dərdlərini yazıblar...".

Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayevin doğum günüdür. Yazıçı 65 yaşını qeyd edir. Ç.Abdullayevin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar var və bu faktlar kifayət qədər maraqlıdır. Onun 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan artıqdır. Bədii mətnləri əsasında 9 film çəkilib. Əsərləri dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər bir yazıçı bioqrafiyası üçün çox böyük göstəricidir. Üstəlik, Çingiz Abdullayevin əsərləri, özünün dediyi kimi, dünyyanın altı qitəsində, yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və Avstraliyada çap olunub.

Ç.Abdullayev özü üçün oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur, ideal həll burada mümkün deyil. Yəni ədəbiyyatın, müəllifin oxucu məsəlesi ciddi bir məsələdir. Ola bilər ki, bu gün yazıçı oxunmur, amma müəyyən bir zaman keçdikdən sonra o müəllifə kütłəvi maraqları yarana bilər və ya əksinə, dəbdə olan bir yazıçı və onun əsəri müəyyən vaxt keçdikdən sonra yalnız yaşılı oxucuların yaddaş ədəbiyyatına çevrilər. Hazırkı reallıq isə odur ki, gənclərin əlinde Çingiz Abdullayevin kitabları tez-tez görünür. İndiki gənclik Çingiz Abdullayevin yaradıcılığı-

na maraqlı gösterir.

Dünya ədəbiyatında detektiv janının məşhur və böyük yazarları var. Onların dünya çapında xüsusi mövqeleri məlumdur. Müasir dövrde detektiv janrı artıq qlobal siyasi detektiv statusu alıb. Detektiv janrıda yazdıığı ilk vaxtlardan iradalarla üzləşən yazıçı yənə də istəyindən dönməyib. Nə vaxtsa bu janrla dünyada tanınacağına inanıb. Bizim üçün önemli faktdır ki, müasir dünya ədəbiyyatında detektiv janının məhz qlobal siyasi detektiv termini ilə qəbul edilməsində Çingiz müəllimin müstəsna xidmətləri var. O, çıxışlarının birində deyib: "Dante XIII əsrə "İlahi komediya"ni, Balzak XIX əsrə "Bəşəri komediya"nı, Con Coysun XX əsrə "Müasir komediya"nı yazdı, mən isə XXI əsrə "Kriminal komediya"nı yazdım. Mən inanıram ki, öz kitablarımı insanlara kömək edirəm. Bu doğrudan belədir, bu, yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yaziçi kömək etməlidir ki, insan Allahu seçsin, İblisi yox".

Çingiz Abdullayevin əsərləri çoxdur. O, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yaran yeganə azərbaycanlı yazıçıdır. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981-1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri - "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya - "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" və sair onlarla, yüzlərlə əsər...

Yazıçı həm də "Dronqo" (2002, bədii serial), "Məhkumlar" (2007, tammetrajlı bədii film), "Tərsinə çevrilən dünya" (2011, tammetrajlı bədii film), "Xeyirlə şərin rəqs"ının (2015, tammetrajlı bədii film) ssenari müəllifidir.

Çingiz Abdullayev əsərlərinin



çoxunu öz yuxusunda gördüyüünü deyir... Ona görə də rahat yatırıf. Əksər insanlar yazıçının şöhret qazanmasını məhz onun başqa dildə yazmayı ilə bağlaşa da, Çingiz Abdullayev bununla razılaşmayıb, yaxşı kitabın öz ölkəmizdə də, bütün dünyada da yazıçıyla şöhret qazandıra biləcəyini vurgulayıb: "Öz dilimizdə yazdığım çoxlu sayda əsər var ki, çin, eston, ukrayna, rus dillərinə tərcümə olunub. Əsərin hansı dildə yazılmasının fərqi yoxdur. Lakin dünyada bu gün 5 dil var ki, yazıçı bu dillərdə özünü təsdiq edə bilərsə, onda dünyani qazana bilər. Yox, əgər bu dillərdə kitabı çıxmırsa, onda yazarın uğur qazanması çotin olur. Bu dillər rus, ingilis, fransız, alman və ispan dilidir. Orxan Pamuk türk dilində yazdığı əsərləri ilə tanına bilmədi, amma fransız dilinə tərcümə olunduqdan sonra bütün dünyada tanınmağa başladı. Onun əsərləri bizdə daha çox rus dilində oxunur. Utanc hissi versə də, türk yazıçı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu".

Çingiz Abdullayev xidmətləri nə görə "Qırmızı əmək bayraqı" ordeni və medallarla təltif olunub, 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.